

## XAVƏR QULİYEVA

AMEA Naxçıvan Bölümü

E-mail: xaver20hesenli@gmail.com

### MƏQAMƏ JANRININ BANIŞI BƏDİ ƏZ-ZAMAN ƏL-HƏMƏDANI

Ərəb nəsrinin mühüm bir sahisi olan məqamə janrı spesifik xüsusiyyətlərə malik olması, maraqı olması etibarla daimi dilqəş mərkəzində olmuşdur. Bu janr, ümumiyyəti, dünya ədəbiyyatının on mühüm uğurlarından sayılınca loyğdır.

Məqamə janrının üç böyük müsləhi Bədi əz-Zaman əl-Həmədani, Hərir və Nasif olmuşdur. Buların ərzindən Həmədənin məqamələri daha geniş şəkildə övrənləməmişdir. Məqalədə Həmədənin həyatı və təsirindən danışdırılar da birinci qeydlər verilmişdir.

**Aşar sözlər:** Bədi əz-Zaman, məqamə janrı, "Meymün", "Mosul", "Tilsim", "Madiriyə" məqamələri.

Abbaslılar xilafətinin dövründə nəsrin inkişafında bir surə yeni təməyüllər meydana çıxırı. Bu dövrə, yəni alimlərin "Müsləman intibahı" adlandırdığı dövrə bir sira məşhur ərəb şair və grammatikaları, adıbları yetişirdi. Bunlardan biri da zamanında yaşadığı alimlərə, dövlət adamlarına öz aqlı, savadı ilə meydan oxuyan Əbu-l Fəzil Əbdəm ibn Hüseyn ibn Cənab, məşhur Məqamat janrının banisi Bədi əz-Zaman əl-Həmədani (969-1007) idi.

Bədi əz-Zaman ərəb ədəbiyyatı tarixində yeni bir janr – məqamə janrının banisi olmuşdur. O, on bir əsr bundan əvvəl ərəb poeziyasına yeni bir janr gətirərək özündən sonra adıbları öz töhfəsinə vermişdir. "Məqamə" sözünün mənası "yer", "məqam", "yığıncaq" deməkdir. Sonra bu sözün mənə tutunu zənginləşmiş, məqamələr həm de bir məclisde söylənilən çıxış, nitq bildirilməsidir [2, s. 141].

Qeyd etmək olar ki, forma cəhətdən kiçik hekayə olub janrın əsas xüsusiyyəti nəsrin hədisi bədilic qazanması, səc üzülsübü olub bədi təsvir və ifadə vasitələrinin bolluğu ilə səciyyəylanır bir yüksək sanat nümunəsinə çevrilmiş idi. Məzmuna görinə isə, bu janrda aşağı təbaqələrin, binəsiblərin heyati əks etdirilirdi.

Məqamə janrının içtimai-siyasi şəraitin, zamanın tələbindən yaranığını söyləsək, sahiv emirlik. X arsda xilafətin parçalanması, ardı-arası kəsilməyən mühərribələr, dini-siyasi münaqışlar, xalq kütlələrinin hayatının həddindən artıq pisləşməsi ilə nüaticalənir. Tabii ki, belə bir şəraitdə camiyyətdən tacrid olunan təbaqələrin – avara, oğru, dilənci və səfirlərin sayı da artır.

Bəzən isə yüksək intellekt ilə fərqlənən adamlar, söz, sonət ehli də camiyyətdə öz-lərinə layiq olan bəzi yerlə tutulmuşlardan bu təbaqələrə qoşulur, camiyyətin ziyanı fəaliyyət göstərirler. Məqamə janrı məhz bəzi ictimai əsləni, həyatda layiq olduğunu yerlə tutu bilməyin ziyanının faciəsini əks etdirir.

Məqamə qisa poetik keçidlər ilə ərəb qəfiyəsinə salınmış nəşr ədəbi formasıdır.

Qeyd edək ki, məqamələrə heyatın ayrı-ayrı sahələri ilə bağlı sözərərək arxaizmlərinə öyrənmək üçün mühüm əhəmiyyət daşıyır. Buna görə də məqamələrin məhz

ərəb dilinin incəliklərini öyrənmək arzusunda olanlar üçün tədris məqsədi ilə yazılmazı zənn edilir.

"Məqamə" sözü ilk vaxtlar "məclis", "yığıncaq" anlamında işlənilər. Hələ İslAMDAN əvvəl ərəb qəbilələrinin məclisləri ifadə edirdi. Zuheyirin əsərində göstərilir ki, bu cür məclislərə adımlar söhbətlər edir, vaxtlarını keçirirler. Yaxşı məclisi olmaq qəbiliyyətə şəraf gotiridi:

فِيهَا مَقَامَاتٌ حَسَنٌ وَجَهَهَا [4].

Onların gözəl məclisleri var. Klublarda yığılıb vaxtlarını söhbətlə və işlə keçirirlər.

Məqamə janrının banisi Bədi əz-Zaman əl-Həmədani Həmədən şəhərində dünyaya gəlib. Ticarət yollarının üzərində yerləşən, ərəb, fars, türk mədəniyyətlərinin qovşağı salıyan bu şəhərdə o zaman farslar, ərəblər və türklər birgə yaşayardırlar. Həmədən müsləman imperiyasının mühüm elm və mədəniyyət mərkəzlərindən biri idi. Ədibin adı Əbu l-Fadıl Əhməd ibn əl-Hüseyn ibn Əyyəzdir. "Bədi əz-Zaman" ədibin əsərbi olub "zəmanətin" möütçəsi" anlamına gəlir. Bu əsər ona hədsiz yaradıcılıq qəbiliyyətinə və zəkasına görə verilmişdir [2, s.142].

Bədi əz-Zaman ömrünün ilk 20 ilini doğma şəhərdə keçirir, ilk təhsilini burada alır. Bu illərdə o bir çox tanınmış alimlərdən elm öyrənir. Onların içərisində görkəmlili dilçil Əbul-Hüseyn Əbdəl-Həməd ibn Farisi xüsusi qeyd edən biliarik.

Bədi əz-Zaman əl-Həmədani yuxarı diqqətəlayiq səviyyəyə malik ədib və yazıçı ailəsindən anadan olmuşdur. O, bir çox başqa görkəmlili ərəb yazıçısı kimi Ərabistandan uzaqda yaşamışdır. O, özü Taşlib və Mucarət təyafollarından olduğunu iddia etmişdir. O, deyirdi ki, burada, yəni Həmədənda doğulanları başçalarından istənləlkölli yox idi və öz əsərində fikrini daha açıq şəkildə söylemişdir.

Həmədən mənim doğma şəhərimdir.

Mən hörəmt edən ona da hörəmt etməlidir [5].

O, başqa əsərində bildirir:

Siz mənim ağlının zaifliyi üçün məni ittiləm etməyacaksınız,

Əgor siz inandırsınız, man Həmədənin adamıymış [5].

Hələ gənc yaşlarında aldığı, zəkəsi, ədəbi ilə fərqlənən, Həmədənda bir çox dini və elmi bilikləri yiyələnən ədib sahayətlərə başlayır. O vaxt seyahət dövrün alimləri və görkəmlili adamları ilə tanışlığı, on asası isə elm öyrənməyin əsas vasitəsi idi. Səyahət həm də ziyalının özünü tamtamlaşdırıcı idi.

Deyilənən görə, Bədi əz-Zaman bəş-altı sofisialik yazsa bir dəfə nəzar salmaqla onu əzber söyləyirimi. Bir dəfə eştidiyi ərəbcə olən qəsidi bədəhatan farsca deyirmiş və yaxşı oksına. İstanbıl nəşrəsini nazır, næzm əsərini issa nəşrə yüksək bədililiklə söyleyə bilmiş. Buna görə də o, tez bir zamanda bütün müsləman dünyasında maşhurlaşır, aşyanları, hökmərlər qapısı onun üzünə açılır. Lakin ədib, demək olar ki, bütün hayatı boyu bir məməkətdən başçılışına gedir, məğlurluğu, vüqrələ olmasına onun həkimiyətdə olanlarla dil tapşısına maneqçılık tədaridir [2, s. 142].

Şair hərici 382-də (miladi 992) Nişapurun ədəbi mühitində xüsusi yeri olan Əbu Bakr əl-Xarəzmi kimi bir ədiblə görkəmli istəyirdi. Bədi əz-Zaman Əbu Bakrla yaxınlaşmaq istəsə də, bu alımrı. İki ədib arasında adəbi münaqış başlayır [2, s. 143]. Həmədənin tacəssüfat sonatının formal cəhətlərindən və yazı texnikasında nə qədər məhərli olduğu onun Əbu Bakrla olan münaqışlarında ortaya çıxır.

O, münaqışa zamanı öz rəqibinə aşağıdakı taklıfları edir:  
Yarındə Bədi əz-Zamanın şort kimi irəli sürdüyü tələblər isə artıq X əsrə ərəb nəşrinə əl-Cahiz realizmündən uzaqlaşır [2, s. 117] tam formalizmə yuvarlanmasına dələlat edir:

Ela bir məktub yazmaq ki, əvvəldən oxuyunda suallardan, axırdan əvvələ oxuya-  
da isə bu suallara cavablardan ibarət olsun:

Ela bir məktub yazmaq ki, Əl artılık işlənəməsin.

Ela bir məktub yazmaq ki, orada zaif hərflər çə olmasın.

Ela bir məktub yazmaq ki, bütün sözlər -la baslayıb -zə-lə bitsin.

Ela bir məktub yazmaq ki, hem tərif, hem de təqid kimi yozula bilsin.

Bu şörtləri eşidən el-Xarəzmî "bunlar bir oyunbaşlıqdır" deyir [2, s. 143].

Təzliklə Əbu Bakr el-Xarəzmî bütün bunlara döza bilməyib vəfat etdiyindən mey-  
dan Bədi əz-Zamana qalır.

Bədi əz-Zaman el-Həmədani ömrünün son günlərini Herat şəhərində yaşamış, bu-  
rada əsl-nəcəbəti Xəsənni ailəsindən bir qızla ailə qurur. Bədi əz-Zaman 1007-ci ilde  
Heratda da vəfat etmişdir.

Onun ölümü ilə bağlı bəzən zəhərləndiyini, bəzən de ürək keçməsindən vəfat etdi-  
yini söyləyirlər. Guya onun ürəyi getmiş, adamlar edibi ölü zənn edib diri-dirisi torpağı  
basdırılmışlar, sonra qəbirindən səs göldiyindən mozari ağımı və ədibin saqşalandıran yapış-  
mış bir haldə qəbirdə ürəyi partlayıb öldürdünən şahidi olmuşular [4].

Bədi əz-Zamanı el-Həmədani əsəb nəsirinin ustası idi. O, öz məqamələrini Sicist-  
tanda yaşınaqlaşdırmışdır. Əvvəlcə 6 məqamı yaşmış, sonra məqamələrinin sayı 51-ə  
çatmışdır. Bütün məqamələr tacir Isa ibn Hisəmin dilindən naql olunur. Öz ticarət işləri  
ilə bəzən şəhərbaşaların gəzəni Isa ibn Hisəm sərgərdən idib Əbü'l-Fəth əl-İskəndəri ilə  
qarşılışır, onu müxtəlif firıldalaşdırınan şahidi olur. Adətən məqamələrə Isa ibn Hisəm  
Əbü'l-Fəth əl-İskəndərini əvvəl tanır, ancaq məqamənin sonunda tənəvib onu məzəmmət  
edir. Əbü'l-Fəth isə bütün bu işlərin səbəbkərini kimi zəmanəti mözəmmət etmək  
lazım olduğunu söylür [2, s. 143].

Bodinən əsərlərinin əsas qəhrəmanı Əbü'l-Fəth əl-İskəndəridir. Əbü'l-Fəth əl-İskən-  
dəri surəti Bədi əz-Zamanın on böyük naifiyyətidir. Bir sira məzziyyətlər, ağılı, zakası ilə  
fərqlənən Əbü'l-Fəth bir tika çörək pulu üçün cildlən-cildə girir, kələksizliq edir, avam  
adamları aldadır. O, camiyatın xeyrini sərf etməli olduğu bilik və zakasını camiyatın  
əleyhinə yönəldir. Isa ibn Hisəma gelincə, o, məqamələrdə ravi, seyrçi rolundadır. Lakin  
bəzi məqamələrdən onu hadisələrin faal iştirakçısına çevrilirdiyini görür. Məsələn: "Mosul"  
məqaməsində, Əbü'l-Fəthin firıldalaşlarında iştirak edir, onunla birlikdə avam  
kənd camaatını aldadır [2, s. 143]. Əbü'l-Fəth əl-İskəndəri surəti ilk növbədə ən çatın  
məqamə belə özü üçün bir xeyr mənbəyi axtarması ilə seçilir. Burada əsas təqid hə-  
dəfli dini fanatizmən kör etdiyi dindarlardır.

Xüsusi qeyd etmək olar ki, "Mosul" məqaməsi Cəlil Məmmədquluzadənin "Ölü-  
lər" əsəri ilə səssizdir. Bu əsəri məşhur "Ölülər" isə yaxınlığından cəhət şeyx obrazına gi-  
rən əl-İskəndərinin ölü diriltmək iddiası ilə avam kənd camaatını aldatmışdır. Bu mə-  
qamədə iki sujet üzvi şəkildə birləşdirilir. Birinci həkayətdə əl-İskəndəri öz dostu Isa  
ibn Hisəmtə ölü diriltmək iddiası edir. İkinci hadisədə isə, onlar quraqlıqdan aziyət  
çəkən avam insanlara yaşıdış edirlər. Nəcəf kənddə yeyib-icidkəndən sonra adamları  
çay konarına, ümumi namaza aparır, har rükətədə səcdəni bir qədər uzadır, axırdı  
avam camaatı bu cür səcdədə qoyub aradan çıxırlar.

Bədi əz-Zamanın məraqlı sujet xoşlu malik məqamələrindən biri olan – "Tilsim"  
məqaməsində Əbü'l-Fəth əl-İskəndəri gəmi ilə sayahət edərkən denizdə firtına qopur və  
gəmi at qalır ki, qərq olsun.

Sərnişinlər qorxur, hay-kuy salır. Əbü'l-Fəth əl-İskəndəri isə halını pozmadan da-  
yanıb oruñla baxır. Ondan na üçün belə sakit olduğunu sorusunda deyir ki, məndə elə  
bir tilsim var ki, onun sahibi heç vaxt dənizdə qərq olmaz. Kim istəsə bu tilsimdən sata

da bilərem. Adamlar ondan bu tilsimin na olduğunu sorusunda o, üstü yazılı kağız  
çıxardır və deyir ki, istəsəniz bundan sizə da verə bilərəm. O adamlara kağız qırıqları  
paylayır, hər kas bir dinar verib denizdə boğulmamaq üçün tilsim alır və söz verir ki,  
ikinci dinarı da gəmi sahili çatanda verəcək. İşsə elə götürir ki, gəmi həqiqətən da sağ-  
salamat sahili catır. Adamlar, o cümlədən, İsa ibn Hisəm həmin adama yaxınlaşdır ikinci  
dinarı verirlər. Ancaq bu zaman İsa ibn Hisəm həmin adamin məşhur kələkbəz Əbü'l-  
Fəth əl-İskəndəri olduğunu bəşa düşür [2, s. 143]. Yəni hər bir məqamadə Əbü'l-Fəth əl-  
İskəndəri bir farqlı qiyafədə olduğundan onun kimliyi de sonradan anlaşılar.

Bütün məqamələr tacir Isa ibn Hisəmin dilindən naql olunur. Məsələn "Meymun"  
məqaməsində Isa ibn Hisəm deyir:

"Bir gün Mədinət əs-Salamda (Bağdadda) idim. Bura müqəddəs diyardan gəlmış-  
dim. Dəclə sahilində piyada gəzib dolanır, xoşagələn yerlərə tamşa edirdim. Bu min-  
valla gəlib müsicinin ruhuna uyğun olaraq boyunları oynadan, güləmdən ağızları  
açıla qalmış bir dəstə kişiyyə rast gəldim. Onları bürüyən həvəs məna da sırayat etdi.  
Həddindən artıq basabas olduğundan elə bir məsəfədə dayandım ki, bu adamin üzünü  
görəməm də səsini eşitmidi. Bu, bir meymun oynanıdan idi. O, meymunu oynamaqla  
ətrafdakıları güldürdü. Nə vaxtı ki, meymunoynadan öz işini qurtardı və macis əhli  
dağlıqlaşma başlaşdı, ayağa qalxdı. Məni heyrat bürümüşdü. Onun üzünü görmək üçün  
xaxınlıdım.

Vallah, sen demə bu, Əbü'l-Fəth əl-İskəndəridir! Dədim: "Vay sonin halına bu, na  
razaflatdır? O, cavab verdi: "Günahkar zəmanədir, man deyilmə" [2, s. 144].

Demək olar ki, bütün məqamələrdən baş qəhrəmanı öz horakatına, insanlara kələk  
gəlməsinə həqiqəzəndir və özünün deyil, zəmanətin günahkar olduğunu bildirir.

Hər məqamədəki hadisələr İsləm dünyasının bir əraziindən baş verir və adətən baş  
verdiyi əraziinin adı ilə adlanır. Bəzi məqamələr haqqında səhəbat gedən şəxsin ("əl-Ca-  
hiziyyə", "əl-Bişriyyə") və yaxud məqamənin əsas mövzusunun adı ilə ("əl-Madiriyyə")  
adlanır.

Ərbəd məqamələrinə xas başqa bir cəhət də "Madiriyyə" məqaməsində aks olunub.  
Həmədəninin "Madiriyyə" məqaməsində Əbü'l-Fəth əl-İskəndəri bir tacirin evinə qonaq  
gəlir. Əbü'l-Fəth əl-İskəndərinin evinə, əl-madira (atlı şorba) yeməyi çağırıb tacir var-  
dövlət hərisi, qiyamılı aşyalar yemək havasındır. O, evinə qonaq gələn əl-İskəndərə yemək  
vermək əvvəzindən ev aşyaları ilə tanış edir. Qonağın ağılıqına məhəl qoymadan bir-bir han-  
si ev aşyalarını haradan aldıgını, onu dayırınan bildirir, həmin aşyanı ağız dolusu təriifir.  
Əl-İskəndəri bezib onun evini tək edərək, tacir "Ya Əbü'l-Fəth, hərə gedirsin, əl-ma-  
dir, əl-madira" deyib ardına qışdırır. Kütədə oynayan aşaqlar əl-İskəndərinin admını  
əl-Madira olduğunu düşünbür, "əl-Madira" deyə qışqıraraq, onun ardınca düşürür. Əl-  
İskəndəri əsəbləşir yerdən götürüb tullayıb ki, aşaqlar ondan el çəksin. Daş təs-  
düberən oradan keçən bir nəşrini bəşin yarır. Nəticədə əl-İskəndəri iki il müddətində həbs  
olunur. O vaxtdan etibarən Əbü'l-Fəth yaşadığı müddətə atlı şorba yeməməyə and içir  
[1, s. 104].

Madiriyyə məqaməsində isə əl-İskəndərinin kələkbəz kimi deyil, insan aqçözlüyü-  
nün qurbanı kimi görür. Beləliklə da tacirin var-dövlət hərisi olması, onları tqđim et-  
məsi bəzən məqamədə bizişlər avadanlığı ilə bağlı bütün sözləri öyrənmək imkanı yaradır.

Məqamələr qayfiyyət nəşrə, səc üslubundadır. Burada Qurani-Kərimindən, hədislər-  
dən, əsəb şeirindən iqtibaslar mühüm yer tutur. Nəşr-nəzəm növbələşməsi səc üslubu ilə  
birləşdikdə məqamələr xüsusi bədiilik verir. Məqamədəki mükəmməl səc nümunəli bir  
parça ilə tanış olaq:

امشي و انا حافي و اتبع الفاني و عيني سخينة و نفسي رهينة و كانني مجنون قد افلت من دير و غير يدور  
الغير اشد حزنا من النساء على صخر و من هذه على حسر و قد تاه عقلني و تلاشت صحتي و فرغت صرتني و  
فر غلامي و كذرت اخلاصي... ظهر بالليل و اخفى بالنهار

Ayagyalın sahraları dolasoram, gözlerim qüssəli, qalbim girov düşmiş kimidir.  
Mən monastırdaq qəçmiş dəli kimiyam, yoluñ azıb hərələn uzunluq kimiyam. Mən  
Saxı itirmiş əl-Xənsadan, oğlu Əmri itirmiş Hinddən dəha kədrəliyəm. Artıq ağlım du-  
malarıñ, sahəstən pozulub, pul kismış tükənibidir. Nökərim bəslə məndən üz döndərib.  
Mənim torəfi müqəbiliñ ehitiyacdır. Hər yanda bəla məni taqib edir. Mən gündüzlər giz-  
lənir, gecələr evdən çıxıram [1, s. 210, 211].

Badi əz-Zamanın rasalı və məqamat topularından eləva onun divanı və şeirlər  
topuslu da dövrümüzə qədar galib çatmışdır. Onun məktubları ənənə Konstantinopolda  
(indiki İstanbul) 1881-ci ildə nəşr edilmiş, 1890-ci ildə isə Beyrutda şərh ilə nəşr edil-  
mişdir. Onun məqamaları fransız, məktubları isə alman dillərinə də tərcümə edilərak  
çap edilmişdir.

Badi əz-Zamanın ərəb ədəbiyyatı tarixində ən böyük xidməti onun novella janri-  
nın, yəni məqamaların əsasını qoymasıdır. Badi əz-Zaman əl-Həmədanının məqamaları  
bu gün məqamə janrında yazan ədiblərə istiqamət göstərməkdə davam edir. Ondan son-  
ra bir çox ədiblər qələmlərini bu janrı sinayırlar.

## ƏDƏBİYYAT

1. Bədi əz-Zaman əl-Həmədani. Əl-Maqamat. Beyrut, 1983, 261 s.
2. Mahmudov M. Klasiik Ərəb ədəbiyyatı. Bakı: Baku Universiteti, 2001, 260 s.
3. Sadıqlı T. Ətəbsə-azərbaycanca cib lüğəti. Bakı: Adilioğlu, 2008, 500 s.
4. <http://aidagasmova.blogspot.com/2017/05/maqamat.html>
5. [http://www.sacred-texts.com/isl/mhm/mhm04.htm#page\\_1](http://www.sacred-texts.com/isl/mhm/mhm04.htm#page_1)

Хавер Гулиева

## ОСНОВОПОЛОЖНИК ЖАНРА МАКАМА БАДИ АЗ-ЗАМАН АЛЬ ХАМАДАНИ.

Являясь важной частью арабской прозы, жанр макама выделялся своими специфическими особенностями и интересностью и всегда находился в центре внимания. Этот жанр, как правило, заслуживает быть одним из самых важных достижений мировой литературы.

Три главных автора жанра макама – Бади аз-Заман аль-Хамадани, Харир и Насиф. Среди них были широко изучены макамы Хамадани. В статье приводятся некоторые заметки о жизни и творчестве Хамадани.

**Ключевые слова:** Бади аз-Заман, жанр Макама, «Обезьяна», «Мосул», «Заговор», макамы «Мадрия».

Khaver Guliyeva

## BADI AZ-ZAMAN AL-HAMADANI AS THE FOUNDER OF MAGAMA GENRE

An important part of the Arab prose magama genre has always been in the focus of attention for having specific features and being interesting. This genre is generally deserving of being one of the most important achievements of world literature.

The three major authors of the magama genre are Badi az-Zaman al-Hamadani, Hariri and Nasif. Hamadani's magamas have been widely studied among them. The article gives some notes on Hamadani's life and creativity.

**Keywords:** Badi az-Zaman, magama genre, the magamas: "Monkey", "Mosul", "Talisman", "Madriyya".

(Filologiya üzrə elmlər doktoru Fərman Xəlilov tərəfindən təqdim edilmişdir)